

## LAYİHƏ

Azərbaycan Respublikasının Prezidenti yanında  
Kütləvi İnformasiya Vəsitələrinin İnkışafına  
Dövlət Dəstəyi Fondu

**KİVDF**

Mövzu: "Vətəndaş cəmiyyəti,  
hüquqi dövlət quruculuğu"

# Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır

ŞİFAHİ MƏHKƏMƏ BAXIŞINDA TƏRƏFLƏRİN  
ÇIXIŞLARINDAN SONRA İDDİADAN İMTİNA EDİLMƏSİNƏ  
YALNIZ CAVABDEHİN RAZILIĞI İLƏ YOL VERİLİR



**INZİBATİ** orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xəricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarə-daxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. Məhkəmələr işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı İPM-in müddəalarına əməl olunmasına ciddi diqqət yetirməlidirlər. Tərəfin həm inzibati prosessual hüquq qabiliyyətinə, həm də mülki və ümumi hüquq normalarına uyğun olaraq fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır.

Bu İPM-in 25 və 26-ci maddələri ilə tənzimlənir. 25 maddəyə əsasən, inzibati məhkəmə icraatında iştirak etmək hüququna fiziki və ya hüquqi şəxslər, dövlət orqanları və ya bələdiyyələr malikdirlər. İnzibati Prosessual məcələnin 26-ci maddəsi ilə prosessual fəaliyyət qabiliyyəti tənzimlənir. Bu maddəyə əsasən, inzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyəti sayılan şəxslər, mülki hüquq normalarına əsasən məhdud fəaliyyət qabiliyyəti hesab edilən, lakin inzibati məhkəmə icraatının predmetinə münasibətdə ümumi hüquq normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyəti sayılan şəxslər malikdirlər:

Maddənin 2-ci bəndinə görə, dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsuslu səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər. Rəhbəri ilə və ya həmin rəhbər tərəfindən səlahiyyət verilmiş işçisi ilə təmsil olunmuş inzibati orqan da dövlətin adından prosessual hərəkətləri həyata keçirə bilər. 3-cü bənddə isə qeyd edilib

ki, məhdud fəaliyyət qabiliyyəti və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər inzibati məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq təmsil olunurlar.

Qeyd etmək lazımdır ki, tərəfin həm mülki, həm də prosessual hüquq və fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır. Prosesin davam etdirilməsinə imkan verməyən bu qəbildən olan pozuntuların mövcudluğu aşkar edildikdə, məhkəmələr yardım etmək vəzifəsinə əməl etmək şərtlə iddianın mümkünülüyü məsələsinə baxa bilərlər.

İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. 45.5.2-ci maddədə isə qeyd edilib ki, aidiyətlə əlaqədar şərtlərin dəyişməsinə baxmayaraq iddia ilə bağlı iş iddianın ilkin olaraq vərildiyi məhkəmənin icraatında qalır. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyəti sayılan şəxslər malikdirlər:

Dövlət və bələdiyyə orqanları, ancaq qanunla onlara səlahiyyət verildiyi hallarda inzibati işlərde iddiaçı qismində çıxış edə bilərlər. İddianın mümkünülüyü dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. Yəni iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları, iddiaçının (ərizəçinin) tələbi göstəriləlidir.

İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində tutulmuş tələblərə cavab verməkdən hakim və ya məhkəmə tərkibinə sədrlik etdikdən sonra - səd-

sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir.

Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dirlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərində irəli gelir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedisində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılara vaxtında məlumat verilməlidir.

İddianın təqdim olunması isə 47-ci maddə ilə tənzimlənir. Bu maddədə bildirilir ki, hakim və ya məhkəmə tərkibinə sədrlik etdikdən sonra - səd-

rlik edən hakim) iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim olunmasına dair sərəncam verir. İddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədə ağlabatan müddət təyin edir. Məcəllədə iddianın dəyişdirilməsi halları da nəzərdə tutulub. Bu, 54-cü maddədə nəzərdə tutulub. Həmin maddəyə əsasən, inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəyə uyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) qəbul edir. Cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılığını hesab edir.

İddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. İPM-in 55-ci maddəsi ilə iddiadan imtina edilməsi tənzimlənir. Maddəyə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıda, iddia geri götürülmüş sayılışir. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılışir barədə qərardad qəbul edir.

İddianın imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkaniyi istisna edir. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayılışir, məhkəmə icraata xi-tam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardad iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılışının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bil-məz.

*Yazı Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkışafına Dövlət Dəstəyi Fonduñun layihəsi üzrə dərc edilib.*